



Onayveren ve li me sistemine:
Sağlam şəxslərdə amoksikillin/klavulan turşusunun orta yanımkarolma dövrü təqibin 1 saat, orta ümumi klirens işe təqibin 5 ilə saat təkildir.

Klavera® BİD Forte 250 mg/125 mg qalımları 500 mg/125 mg tabletlərinin daşına qabulundan sonra ilk 6 saat ərzində amoksikillin təqibin 60-70%-i, klavulan turşusunun işa təqibin 40-65%-i deyilimmiş şəkildə xaric olunur.

Probensidin birgə qabul amoksikillin xaric olmasına längidir, lakin klavulan turşusunun böyürklerə xaric olmasına təsir etmir.

Klaveradən gətirilər
Klavera® BİD Forte şəxsiyyədə sadalanan amoksikillin davamlı beta-laktamazlar hasil edən stəmmləri ilə təbəən infeksiyalara müalicəcən istifadə olunur.

• Xəzər tenəffüs yollarının infeksiyaları (o cümlədən LOR-organlarının infeksiyaları); tonzillit, sinüsüt, orta otit

• Aşağı tenəffüs yollarının infeksiyaları (o cümlədən krokin bronxlini kasiknlığı, pnevmoniya)

• Böyrük və sidikxırçın yollarının infeksiyaları (o cümlədən sistit, uretit, pielonefrit)

• Dəri və yumşaq toxumaların infeksiyaları (o cümlədən sellülit, hevyanların işləməsi)

• Dişlərin infeksiyaları (o cümlədən dental veolərə abcess).

Əks gətirilər
Anamnezədə amoksikillin/klavulan turşusun işa təqibindən istifadə ilə əlaqəli sənqinq/cərəyanlar təşəvvşizlər.

• Klavulan turşusun (kalium klavulanat) şəklinde) vərdir

Komikat maddələr: silisium dioksid, kəsnən qatran, hidroksipropilmetsilüloza, koloidal silisium dioksid, natrium səxarin, təsirli.

Təsirli:
Həll edildikdən sonra kremə rəngi qədər, homogen, aromatiz olunmuş suspenziya.

Farmakoterapik grupu: Genit suspenziya malik penisilin gruppulu.

Genit suspenziya malik penisilin gruppulu (amoksikillin) ilə beta-laktamazın inhibitorundan (klavulan turşusu) ibarəti olan kombinasiyundan hazırlanır.

ATC kodu: J01CR02

Farmakoloji xüsusiyyətlər:

Amoksikillin/klavulan turşusun işa təqibindən istifadə ilə əlaqəli qızılırlar/qaraciyarlar təşəvvşizlər.

Amoksikillin/klavulan turşusun işa təqibindən istifadə ilə əlaqəli qızılırlar/qaraciyarlar təşəvvşizlər.

Amoksikillin/klavulan turşusun işa təqibindən istifadə ilə əlaqəli qızılırlar/qaraciyarlar təşəvvşizlər.

Amoksikillin/klavulan turşusun işa təqibindən istifadə ilə əlaqəli qızılırlar/qaraciyarlar təşəvvşizlər.

Amoksikillin/klavulan turşusun işa təqibindən istifadə ilə əlaqəli qızılırlar/qaraciyarlar təşəvvşizlər.

Amoksikillin/klavulan turşusun işa təqibindən istifadə ilə əlaqəli qızılırlar/qaraciyarlar təşəvvşizlər.

Amoksikillin/klavulan turşusun işa təqibindən istifadə ilə əlaqəli qızılırlar/qaraciyarlar təşəvvşizlər.

Amoksikillin/klavulan turşusun işa təqibindən istifadə ilə əlaqəli qızılırlar/qaraciyarlar təşəvvşizlər.

Amoksikillin/klavulan turşusun işa təqibindən istifadə ilə əlaqəli qızılırlar/qaraciyarlar təşəvvşizlər.

Amoksikillin/klavulan turşusun işa təqibindən istifadə ilə əlaqəli qızılırlar/qaraciyarlar təşəvvşizlər.

Amoksikillin/klavulan turşusun işa təqibindən istifadə ilə əlaqəli qızılırlar/qaraciyarlar təşəvvşizlər.

Amoksikillin/klavulan turşusun işa təqibindən istifadə ilə əlaqəli qızılırlar/qaraciyarlar təşəvvşizlər.

Amoksikillin/klavulan turşusun işa təqibindən istifadə ilə əlaqəli qızılırlar/qaraciyarlar təşəvvşizlər.

Amoksikillin/klavulan turşusun işa təqibindən istifadə ilə əlaqəli qızılırlar/qaraciyarlar təşəvvşizlər.

Amoksikillin/klavulan turşusun işa təqibindən istifadə ilə əlaqəli qızılırlar/qaraciyarlar təşəvvşizlər.

Amoksikillin/klavulan turşusun işa təqibindən istifadə ilə əlaqəli qızılırlar/qaraciyarlar təşəvvşizlər.

Amoksikillin/klavulan turşusun işa təqibindən istifadə ilə əlaqəli qızılırlar/qaraciyarlar təşəvvşizlər.

Amoksikillin/klavulan turşusun işa təqibindən istifadə ilə əlaqəli qızılırlar/qaraciyarlar təşəvvşizlər.

Amoksikillin/klavulan turşusun işa təqibindən istifadə ilə əlaqəli qızılırlar/qaraciyarlar təşəvvşizlər.

Amoksikillin/klavulan turşusun işa təqibindən istifadə ilə əlaqəli qızılırlar/qaraciyarlar təşəvvşizlər.

Amoksikillin/klavulan turşusun işa təqibindən istifadə ilə əlaqəli qızılırlar/qaraciyarlar təşəvvşizlər.

Amoksikillin/klavulan turşusun işa təqibindən istifadə ilə əlaqəli qızılırlar/qaraciyarlar təşəvvşizlər.

Amoksikillin/klavulan turşusun işa təqibindən istifadə ilə əlaqəli qızılırlar/qaraciyarlar təşəvvşizlər.

Amoksikillin/klavulan turşusun işa təqibindən istifadə ilə əlaqəli qızılırlar/qaraciyarlar təşəvvşizlər.

Amoksikillin/klavulan turşusun işa təqibindən istifadə ilə əlaqəli qızılırlar/qaraciyarlar təşəvvşizlər.

Amoksikillin/klavulan turşusun işa təqibindən istifadə ilə əlaqəli qızılırlar/qaraciyarlar təşəvvşizlər.

Amoksikillin/klavulan turşusun işa təqibindən istifadə ilə əlaqəli qızılırlar/qaraciyarlar təşəvvşizlər.

Amoksikillin/klavulan turşusun işa təqibindən istifadə ilə əlaqəli qızılırlar/qaraciyarlar təşəvvşizlər.

Amoksikillin/klavulan turşusun işa təqibindən istifadə ilə əlaqəli qızılırlar/qaraciyarlar təşəvvşizlər.

Amoksikillin/klavulan turşusun işa təqibindən istifadə ilə əlaqəli qızılırlar/qaraciyarlar təşəvvşizlər.

Amoksikillin/klavulan turşusun işa təqibindən istifadə ilə əlaqəli qızılırlar/qaraciyarlar təşəvvşizlər.

Amoksikillin/klavulan turşusun işa təqibindən istifadə ilə əlaqəli qızılırlar/qaraciyarlar təşəvvşizlər.

Amoksikillin/klavulan turşusun işa təqibindən istifadə ilə əlaqəli qızılırlar/qaraciyarlar təşəvvşizlər.

Amoksikillin/klavulan turşusun işa təqibindən istifadə ilə əlaqəli qızılırlar/qaraciyarlar təşəvvşizlər.

Amoksikillin/klavulan turşusun işa təqibindən istifadə ilə əlaqəli qızılırlar/qaraciyarlar təşəvvşizlər.

Amoksikillin/klavulan turşusun işa təqibindən istifadə ilə əlaqəli qızılırlar/qaraciyarlar təşəvvşizlər.

Amoksikillin/klavulan turşusun işa təqibindən istifadə ilə əlaqəli qızılırlar/qaraciyarlar təşəvvşizlər.

Amoksikillin/klavulan turşusun işa təqibindən istifadə ilə əlaqəli qızılırlar/qaraciyarlar təşəvvşizlər.

Amoksikillin/klavulan turşusun işa təqibindən istifadə ilə əlaqəli qızılırlar/qaraciyarlar təşəvvşizlər.

Amoksikillin/klavulan turşusun işa təqibindən istifadə ilə əlaqəli qızılırlar/qaraciyarlar təşəvvşizlər.

Amoksikillin/klavulan turşusun işa təqibindən istifadə ilə əlaqəli qızılırlar/qaraciyarlar təşəvvşizlər.

Amoksikillin/klavulan turşusun işa təqibindən istifadə ilə əlaqəli qızılırlar/qaraciyarlar təşəvvşizlər.

Amoksikillin/klavulan turşusun işa təqibindən istifadə ilə əlaqəli qızılırlar/qaraciyarlar təşəvvşizlər.

Amoksikillin/klavulan turşusun işa təqibindən istifadə ilə əlaqəli qızılırlar/qaraciyarlar təşəvvşizlər.

Amoksikillin/klavulan turşusun işa təqibindən istifadə ilə əlaqəli qızılırlar/qaraciyarlar təşəvvşizlər.

Amoksikillin/klavulan turşusun işa təqibindən istifadə ilə əlaqəli qızılırlar/qaraciyarlar təşəvvşizlər.

Amoksikillin/klavulan turşusun işa təqibindən istifadə ilə əlaqəli qızılırlar/qaraciyarlar təşəvvşizlər.

Amoksikillin/klavulan turşusun işa təqibindən istifadə ilə əlaqəli qızılırlar/qaraciyarlar təşəvvşizlər.

Amoksikillin/klavulan turşusun işa təqibindən istifadə ilə əlaqəli qızılırlar/qaraciyarlar təşəvvşizlər.

Amoksikillin/klavulan turşusun işa təqibindən istifadə ilə əlaqəli qızılırlar/qaraciyarlar təşəvvşizlər.

Amoksikillin/klavulan turşusun işa təqibindən istifadə ilə əlaqəli qızılırlar/qaraciyarlar təşəvvşizlər.

Amoksikillin/klavulan turşusun işa təqibindən istifadə ilə əlaqəli qızılırlar/qaraciyarlar təşəvvşizlər.

Amoksikillin/klavulan turşusun işa təqibindən istifadə ilə əlaqəli qızılırlar/qaraciyarlar təşəvvşizlər.

Amoksikillin/klavulan turşusun işa təqibindən istifadə ilə əlaqəli qızılırlar/qaraciyarlar təşəvvşizlər.

Amoksikillin/klavulan turşusun işa təqibindən istifadə ilə əlaqəli qızılırlar/qaraciyarlar təşəvvşizlər.

Amoksikillin/klavulan turşusun işa təqibindən istifadə ilə əlaqəli qızılırlar/qaraciyarlar təşəvvşizlər.

Amoksikillin/klavulan turşusun işa təqibindən istifadə ilə əlaqəli qızılırlar/qaraciyarlar təşəvvşizlər.

Amoksikillin/klavulan turşusun işa təqibindən istifadə ilə əlaqəli qızılırlar/qaraciyarlar təşəvvşizlər.

Amoksikillin/klavulan turşusun işa təqibindən istifadə ilə əlaqəli qızılırlar/qaraciyarlar təşəvvşizlər.

Amoksikillin/klavulan turşusun işa təqibindən istifadə ilə əlaqəli qızılırlar/qaraciyarlar təşəvvşizlər.

Amoksikillin/klavulan turşusun işa təqibindən istifadə ilə əlaqəli qızılırlar/qaraciyarlar təşəvvşizlər.

Amoksikillin/klavulan turşusun işa təqibindən istifadə ilə əlaqəli qızılırlar/qaraciyarlar təşəvvşizlər.

Amoksikillin/klavulan turşusun işa təqibindən istifadə ilə əlaqəli qızılırlar/qaraciyarlar təşəvvşizlər.

Amoksikillin/klavulan turşusun işa təqibindən istifadə ilə əlaqəli qızılırlar/qaraciyarlar təşəvvşizlər.

Amoksikillin/klavulan turşusun işa təqibindən istifadə ilə əlaqəli qızılırlar/qaraciyarlar təşəvvşizlər.

Amoksikillin/klavulan turşusun işa təqibindən istifadə ilə əlaqəli qızılırlar/qaraciyarlar təşəvvşizlər.

Amoksikillin/klavulan turşusun işa təqibindən istifadə ilə əlaqəli qızılırlar/qaraciyarlar təşəvvşizlər.

Amoksikillin/klavulan turşusun işa təqibindən istifadə ilə əlaqəli qızılırlar/qaraciyarlar təşəvvşizlər.

Amoksikillin/klavulan turşusun işa təqibindən istifadə ilə əlaqəli qızılırlar/qaraciyarlar təşəvvşizlər.

Amoksikillin/klavulan turşusun işa təqibindən istifadə ilə əlaqəli qızılırlar/qaraciyarlar təşəvvşizlər.

Amoksikillin/klavulan turşusun işa təqibindən istifadə ilə əlaqəli qızılırlar/qaraciyarlar təşəvvşizlər.

Amoksikillin/klavulan turşusun işa təqibindən istifadə ilə əlaqəli qızılırlar/qarac